



■ Kənan Hacı

## BU EV SƏNİN QƏBRİNDİ, ŞAİR

Bu ev sənin qəbrindi şair,  
hər gün gecədən xeyli keçmiş  
it kimi zingildəyən qapıdan keçib  
girirsən qəbrinə...  
bir gün səhər evdən çıxmaq istəyəndə  
açılmaya bu qapı,  
qalasan qəbrində,  
çürüyəsən, çürüyəsən, çürüyəsən,  
hər an səni didməyə hazır olan,  
hirsindən düşmənin taxtasını gəmirən  
siçovullara yem olasan...  
bu ev sənin qəbrindi, şair...  
öl qurtar, canın qurtarsın ağırlardan,  
kredit borclarından, kirayə haqqından,  
ışq, qaz pulundan,  
bizim də canımız qurtarsın,  
sevdiyin qızın da,  
atdığı qadının da,  
səni sevənlərin,  
sevməyənlərin də...

## DƏLİXANA ETÜDLƏRİ

Hər gecə özümü  
kimsəsiz vağzalda  
gəlib çıxmaq bilməyən qatarı  
gözləyən yerdə tapıram,  
soruşuram:  
kimi gözləyirsən?  
deyir heç kimi...  
ayaqlarımı qoparıb  
sürüyürəm qaranlığa,

bir ayağım qopub qalır  
vağzaldakı skamyalardan  
birinin altında...  
qonşuların təəcüb dolu baxışlarında  
bir əyri sual donub qalıb:  
bu sarsaq niyə hər gecə evə  
taytıya-taytıya gəlir?  
Qarşıma çıxan adamı saxlayıb  
soruşmaq istəyirəm:  
bu şəhərin adı nədi?

Hər səhər ayılıb özümü  
çarpayının altından tapıram,  
"niyə burda yatmışam" deyirəm,  
"bu çarpayı mənim deyil" deyir,  
sevdiyim qız məni üreyindən çıxarıb  
bu çarpayının altına atıb,  
çarpayı altında gizlədilər  
günahlardan biriyəm...

beynimdə plan qururam,  
bu gün mütləq  
axtarıb dəlixanayı tapacağam,  
qapısını döyüb deyəcəyəm:  
mənim evim yoxdu,  
icazə verin burada yaşayım,  
ordən da qovsalar,  
vağzalda qopub düşmüş ayağımı  
axtarmağa gedəcəyəm,  
möcüzənin olacağına  
dəli bir ümid saxlamışam,  
bəlkə gözlədiyim qatar gəldi...

## SEVGİNİN EV MUZEYİ

Sevgi dünyanın arzular tarixidi,  
bizim də arzumuz tarixə çevrildi,  
mən öz arzusunun

qurbanına çevrilmiş bir səfiləm...  
bütün sözlər öldü getdi,  
"əlvida" kəlməsi  
ən uzunömürlü söz oldu dilimizdə,  
əl qumbarası kimi düşdü aramıza  
"əlvida" kəlməsi,  
darıxmaq adlı it  
birdəfəlik susdu içimdə,  
bütün ağrılar kiridi damarlarımda,  
öləcəyini bilən xəstə kimi  
susdum öz çaresizliyimə,  
qorxaqları ölüm tez tapır həmişə,  
mən öz qorxusunun  
qurbanına çevrilmiş bir səfiləm...  
içimdəki xarabada salamat qalan  
təkcə bir əşya var -  
böyrü üstə qalan beşik,  
kaş onu qoyaydılar  
bizim sevgimizin ev muzeyinə...

